



AZƏRBAYCAN  
RESPUBLİKASI  
VERGİLƏR  
NAZİRLİYİ

# Sabit Vergi







# #04





[www.taxes.gov.az](http://www.taxes.gov.az)

Bu bukletdə qeyd olunan fəaliyyət növləri ilə **fərdi qaydada**, muzzdlu işçi cəlb etmədən məşğul olursunuzsa, Siz sadələşdirilmiş vergi üzrə aylıq sabit məbləğin ödəyicisisiniz və bilməlisiniz ki...

Aylıq sabit vergi məbləğləri aşağıdakılardır:

Fəaliyyət növünün adı	Aylıq sabit vergi məbləği (manatla)
 <p>Toylarda, şənliklərdə və digər tədbirlərdə aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşılıq, məzhəkəçilik və digər oxşar fəaliyyət</p>	30
 <p>Fərdi foto, audio-video xidmətləri (fotostudiyalar istisna olmaqla) sahəsində fəaliyyət</p>	30
 <p>Çəkməçi, pineçi</p>	5
 <p>Saat, televizor, soyuducu və digər məişət cihazlarının təmiri</p>	10
 <p>Fərdi yaşayış evlərində və mənzillərdə ev qulluqçusu, xəstələrə, qocalara və uşaqlara qulluq xidməti, dayə, fərdi sürücülük, ev təsərrüfatında təmizlik, bağban, aşpaz, iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslər (ofisiant), gözətçi və digər analoji işlər</p>	10
 <p>Nəqqəşliq emalatxanalarının fəaliyyəti</p>	20

	Fərdi qaydada bərbər fəaliyyəti ilə məşğul olan şəxslər	15
	Fərdi qaydada dərzi fəaliyyəti ilə məşğul olan şəxslər	10

Fəaliyyət göstərildiyi yerdən asılı olaraq yuxarıda qeyd olunan aylıq məbləğə aşağıdakı **əmsallar tətbiq edilir**:

Bakı şəhərində (kənd və qəsəbələr daxil olmaqla)	2,0
Gəncə, Sumqayıt və Xırdalan şəhərlərində	1,5
Abşeron rayonunun qəsəbə və kəndləri (Xırdalan şəhəri istisna olmaqla), Şirvan, Mingəçevir, Naxçıvan, Lənkəran, Yevlax, Şəki və Naftalan şəhərlərində	1,0
Digər rayon (şəhər) və qəsəbələrdə (kəndlərdə)	0,5



Vergi uçotunda olmadığınız halda, ilk növbədə, qeydiyyatda olduğunuz ərazinin vergi orqanının vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edərək vergi ödəyicisinin eyniləşdirmə nömrəsini (VÖEN) almalı;



Qeyd olunan fəaliyyətə başlayanadək istəyinizə uyğun olaraq növbəti ay, rüb, yarım il və ya il üçün aylıq **sabit məbləğləri** ödəməklə qeydiyyatda olduğunuz və ya faktiki fəaliyyət göstərdiyiniz ərazi üzrə vergi orqanından "**Sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz**" almalı;



2019-cu ilin yanvar ayının 1-dən 1 il müddətində hər ay minimum aylıq əməkhaqqının 20 faizi məbləğinin: Bakı şəhərində 100 faizi, Sumqayıt və Gəncə şəhərlərində 90 faizi, respublika tabeli digər şəhərlərdə 80 faizi, rayon mərkəzlərində, digər şəhərlərdə və qəsəbələrdə 60 faizi, kənd yerlərində 50 faizi miqdarında məcburi dövlət sosial sığorta haqqı hesablamalı və bu bərdə rüb başa çatdıqdan sonra növbəti ayın **20-dən gec olmayaraq** vergi orqanına hesabat təqdim etməli;



**Məcburi dövlət sosial sığorta haqqını** hər ay üzrə növbəti ayın **15-dən** gec olmayaraq tam məbləğdə yalnız nağdsız hesablaşma qaydasında ödəməlisiniz.

## Unutmayın ki...



Bu fəaliyyət üzrə vergi orqanına bəyannamə təqdim edilmir.



Qeydiyyat yerindən asılı olmayaraq, həmin fəaliyyətin faktiki həyata keçirildiyi ərazi üzrə müəyyən edilən vergi məbləği ödənilir.



Eyni dövr ərzində müxtəlif əmsallar tətbiq olunan ərazilərdə fəaliyyət göstərildikdə, ən yüksək əmsal tətbiq edilən ərazi üzrə müəyyən olunmuş sabit vergi məbləği ödənilir.



Fəaliyyət növlərindən bir neçəsi ilə məşğul olduğunuz halda, hər bir fəaliyyət növü üzrə ayrıca qəbz alınmalıdır.



Nağd pul hesablaşmaları zamanı alıcıya qəbz və digər ciddi hesabat blankları təqdim edilməlidir.

## Həmçinin bilməlisiniz ki...



Fəaliyyətin göstərilib-göstərilməməsindən asılı olmayaraq, ödənilən sabit vergi geri qaytarılmır və növbəti dövrlərin (ay, rüb, yarım il və il) vergiləri ilə əvəzləndirilmir.



Digər fəaliyyət növləri üzrə əldə edilən gəlirlərin və xərclərin uçotu hər bir fəaliyyət növü üzrə ayrı-ayrılıqda aparılmalı və bu fəaliyyət növləri üzrə mənfəət (zərər) digər fəaliyyət növündən əldə olunmuş mənfəətə (zərəmə) aid edilməməlidir.

## Maliyyə sanksiyaları, faizlər və digər məsuliyyət tədbirləri barədə

Vergi qanunvericiliyinin pozulması hallarına görə tətbiq olunan maliyyə sanksiyaları və digər məsuliyyət tədbirləri barədə məlumatı "Maliyyə sanksiyaları, faizlər və digər məsuliyyət tədbirləri barədə Yaddaş" adlı bukletdən əldə edə bilərsiniz.



195

AZ1073, Azərbaycan, Bakı,  
Landau küçəsi, 16  
Tel.: +994 12 403 89 70  
Faks: +994 12 403 89 71  
E-poçt: office@taxes.gov.az

[www.taxes.gov.az](http://www.taxes.gov.az)

